

## Xaçmaz-Xudat hidrogeotermik rayonunun termal suları

S.Ş. Salahov, g.-m.e.n.<sup>1</sup>,

Ş.S. Salahov<sup>2</sup>

<sup>1</sup>Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Milli Geoloji Kəşfiyyat Xidməti,

<sup>2</sup>Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: thermalwater\_63@mail.ru

**Açar sözlər:** hidrogeotermik, energetika, yod, müalicəvi, təzyiq, bulaq, istixana, ehtiyatlar.

DOI.10.37474/0365-8554/2022-9-16-22

### Термальные воды Хачмаз-Худатского гидротермического района

С.Ш. Салахов, к.г.-м.н.<sup>1</sup>, Салахов Ш.С.<sup>2</sup>

<sup>1</sup>Национальная служба геологической разведки Министерства экологии и природных ресурсов,

<sup>2</sup>Азербайджанский государственный университет нефти и промышленности

**Ключевые слова:** гидротермический, энергетика, йод, лечебный, давление, родник, теплица, ресурсы.

По гидротермическим условиям территории Азербайджана благоприятна и делится на несколько районов. Среди этих гидротермальных регионов Хачмаз-Худатский район является наиболее перспективным для альтернативных и возобновляемых источников энергии. Термальные воды с температурой 86 °C на поверхности земли являются источником высокой энергии. Потребление этих вод, полученных из Верхнемелового комплекса, достигает в среднем 6000 м<sup>3</sup> в сутки, минерализация этих вод, имеющих в основном хлор-натриевый состав, не очень высока (64 г/л). По временным и постоянным показателям состояния возможно использование воды скв. 116 Худатского района для отопления близлежащих населенных пунктов. Кроме того, термальные воды, полученные из воды скв. 112, имеют высокую температуру. Эти воды, температура которых в устье скважины достигает 82 °C, могут полностью обеспечить потребности близлежащего консервного завода.

Благоприятны для гидротермическим условиям термоминеральные воды, отобранные из скв. 5, 6, 7, 9, 10, 12 и 113 на приморском профиле в Хачмаз-Худатском районе.

Эти воды, температура которых в районе Набрани превышает 50 °C, эффективнее использовать в лечебно-санаторных комплексах.

Dünya əhalisinin sürətlə artımı, sənaye və kənd təsərrüfatının dayanmadan inkişafı ilə istehlak edilən enerji sərfinin 20 ildən bir iki dəfəyə qədər artması ilə əlaqədar olaraq karbohidrogen mənşəli enerji daşıyıcıları (neft, qaz, daş kömür, yanar

### Thermal waters of Khachmaz-Khudat hydrogeodynamic region

S.Sh. Salahov, Cand. in Geol.-Min. Sc.<sup>1</sup>, Sh.S. Salahov<sup>2</sup>

<sup>1</sup>National Geological Exploration Service, Ministry of Ecology and Natural Resources,

<sup>2</sup>Azerbaijan State University of Oil and Industry

**Keywords:** hydrogeothermal, energy, iodine, medical, pressure, spring, greenhouse, resources.

The territory of Azerbaijan is favorable by hydrogeothermal conditions and is divided into several regions. Khachmaz-Khudat is the most perspective among these regions for alternative and renewable energy sources. Thermal waters with 86 °C temperature on the Earth surface are the source of high energy. The consumption of these waters obtained from Upper Cretaceous complex reaches up to 6000 m<sup>3</sup>/day, the mineralization of the water, which have generally chloride-natrium composition is not so high (64 g/l). According to the temporary and permanent parameters of condition, the use of the water from the well No 116 in Khudat region is possible for heating of surrounding settlements. Moreover, thermal waters obtained from the well No 112 have high temperature. These waters with 82 °C temparture at the wellhead, can fully meet the demand of surrounding canning plant.

By the hydrogeothermal conditions thermo-mineral waters taken from the wells No 5, 6, 7, 9, 10, 12 and 113 on the onshore profile of Khachmaz-Khudat region are considered favorable.

These waters the temperature of which exceeds 50 °C in Nabran region are efficient to use in medical-resort complexes.

sistlər, bitum) ehtiyatlarının getdikcə tükenməsi təhlükəsi (istehlakin indiki səviyyəsinin qalması şərti ilə dünyada mövcud neft-qaz ehtiyatlarının 100 il, daş-kömür ehtiyatlarının isə 400 il müdafiətə tükenmə ehtimalı var), eyni zamanda bu

məhsulların yandırılması ilə atmosferə buraxılan qazların yaratdığı "parnik effekti" nəticəsində baş verə biləcək qlobal istilsəmənin tərədə biləcəyi fəsadlar dünyanın bir çox alım və mütəxəssislərinin üzvi mənşəli enerji mənbələrindən istifadənin məhdudlaşdırılması, əvəzində isə qeyri-ənənəvi, ekoloji cəhətdən təhlükəsiz, alternativ enerji mənbələrindən (günsə, külək, axar sular, geotermal enerji və s.) istifadə problemlərinin həll edilməsi zərurəti ilə qarşı-qarşıya qoymuşdur.

Qeyri-ənənəvi enerji sırasında Yer təkinin geotermal enerjisi daha ucuz və praktik cəhətdən asan əldə edilə bilənşti ilə önemlidir. Yer təkinin geotermal enerjisi hazır enerji və istilik təchizatı məbəyidir. Bu enerjinin əsas daşıyıcıları olan yeraltı termal suların çox böyük dinamikliyə və istilik tutumuna malik olması, yer qəbığının çökəmə qatında geniş yayılması, əsasən yüksək təzyiqə malik olmasından əlaqədar olavə məsrəflər və texniki vasitələrə ehtiyac olmadan çıxarılması, yer səthində istənilən həcmde nəql edilməsi mümkünliyi, ehtiyatlarının tükmənzəliyi və daim təbii bərpə olunması, istismar porsesində avtomatik təmizlənmənin asan tətbiq edilməsi, ekoloji cəhətdən tam təhlükəsizliyi, eyni zamanda kompleks istifadə yolu ilə bir çox kimyəvi məhsulların (yod, brom, bor, litium, rubidium, seziun, soda və s.) alınması, müalicə-balneologiya məqsədləri üçün istifadə olunması mümkünliyə onları ən qiymətli faydalı qazıntılar sırasına aid etməyə imkan verir.

Termal sulara dair tədqiqatların tarixi Yer təkinin istiliyindən praktik istifadə ilə sıx bağlı olmaqla, kökü çox qədimlərə gedir. Hələ eramızdan əvvəl 355-ci ildə yunan filosofu Platon əfsanəvi Atlantidən təsvir edərkən atlantların Vaş şəhərinin mərkəzində qaynar bulaqların olmasını vurgulayırlar.

Tarixçilər birmənəli olaraq qədim romalıların Balkan yarımadasında, zəbt etdikləri digər ölkələrdə balneologianın inkişafındakı böyük müsbət rolunu qeyd edirlər. Termal suların böyük biliciləri və dəyərləndiriciləri olan qədim romalılar bir çox qaynar bulaqlar üzərində gözəl hammamlar (termələr) və müalicəxanalar tikdirmişlər. Çiçəklənməkdə olan bu gözəl sahələrdə (oazislər) qədim dünyadan məşhur imperatorları Yustinian, Maksimilian, Trayan tez-tez olurdular. Fransada romalıların hakimiyyəti dövrü üzgüçülük hovuzlarının qurulması, Mərkəzi massivin, Vogez, Alp və Pireneyin termal bulaqlarının kaptajı texnologisində görünməmiş yüksəklişlə xarakterizə olunur. Roma imperiyasının çökəsi ilə termal bulaqlara diqqət azalır və eramızın V əsərində məşhur Roma

termərinin dağılması prosesi başlanır. Lakin termal-mineral su mənbələrindən istifadə edilməsi ənənələri sonrakı dövrlərda da saxlanılır. 1603-cü ildə Fransada kral IV Henrix Krallığının mineral bulaq və çimərləklərinə intendant-nəzarətçilər vəzifəsini təsis etdi. 1856-cı ildə mineral bulaqların qurunması haqqında hötə qanun qubul edilmişdir.

Qədim zamanlardan primitiv yollarla, müalicə maqsadılı, istifadə edilən təbii su qaynaqlarından ilk dəfə 1827-ci ildə İtaliyada borat turşusu alınması məqsədilə istifadə olunmuşdur. Daha sonra, yenə İtaliyada ilk dəfə 1912-ci ildə güclü 250 kW olan turbogenerator vasitəsilə geotermal buxardan elektrik enerjisi hasil edilmişdir. 1930-cu ildə isə hidrotermal enerjidən İsləndiyada isitmə məqsədi ilə istifadəyə başlanılmışdır.

1954-cü ildə Yeni Zeləndiyada 200 mVt gücündə elektrik stansiyası qurulmuşdur. 1960-cı ildə ABŞ-da, 1961-ci ildə Yaponiyada elektrik stansiyaları qurulması ilə hidrotermal enerjidən sənaye məqsədli istifadə məsələləri dünya miyazına çıxmışdır.

Hazırda Kanada, ABŞ, Yaponiya, Çin, Meksika, Filippin, Yeni Zeləndiya, İsləndiya, İndoneziya, bir sıra Avropa ölkələri, MDB məkanında Gürcüstan, Rusiya Federasiyası (Mahaçqala, Çerkassk, Samtredi, Zuqdidi, Tbilisi şəhərlərinin istilik təchizatı) geotermal resurslarının sənaye miyazında geniş tətbiqi sahəsində böyük nailiyyətlər əldə etmişlər.

Son illərin məlumatlarına görə dünyada hidrogeotermal mənbələrə əsaslanan elektrik enerjisi istehsalı 6275.3 MVT, istilik təchizatı məqsədi ilə istifadə isə 13044 MVT olmuşdur.

Müsəris dövrədə beynəlxalq miyazda dünyadan 50-dən artıq ölkəsi Yer təkinin istiliyindən istifadə sahəsində tədqiqatlar aparır. Bu ölkələrin bir çoxunda istilik isti su təchizatında, balneologiyada, parnik-istixana təsərrüfatında, texnologiyada, inkişaflarında, istilik təchizatında, elektrik enerjisi istehsalında tətbiq olunur. İsləndiyada Yer təkinin istiliyi maksimal miyazasda istifadə olunmaqla, yeraltı termal sularla işləyən 30 istilik təchizatı sistemi ilə əhalinin 70 %-nın istilik enerjisine tələbatı ödənilir. Ruminiyada temperaturu 65 °C olan termal sularla 3 min mənzil, İtaliyada temperaturu 65–87 °C olan sularla 75 mehmanxana və fərdi bina qızdırılır.

Termal sular həmçinin kimya, sellüloz sənaye-sində bir çox texnologiyalarla tətbiq olunur. Onlardan Ruminiyada keramika zavodunda və mebel kombinatında quruducu qurğularla, Yeni Zeləndiyada odunçağın qurudulması və transport-

Azərbaycan milli  
kiləxanası

yorun hərəkətə götürülməsi, İslandiyada Mivati gölünün Diatom lillərinin, balıq və dəniz yosunlarının qurudulması üçün, Çin Xalq Respublikasında tekstil fabrikində, Filippində dəy়ü qurudulması və dəniz suyundan buxarlandırma ilə duz alınması, ABŞ, Yaponiya və Şərqi Afrikada – şirin su alınması, soyuq iqlimli ölkələrdə yol örtüyünün və hava limanlarının uçus zolağının buz bağlaşmasının qarşısının alınması üçün istifadə edilir. Yeni Zelandyada termal sularla qızdırılan torpaqlarda göbələk yetişdirilir. Çində termal sularla çəltik sahələri suvarılı və ildə üç dəfə məhsul götürülür.

Macarıstan, Yeni Zelandyası, İslandiya və Çində heyvandarlıq komplekslərinin qızdırılması üçün termal sulardan geniş istifadə olunur. Yaponiya, İslandiya və ABŞ-də balıq yetişdirilmesi üçün sututarlar, çoxlu sayıda üzgülük hovuzları termal sularla qızdırılır.

Əsasən cavan platformaların, dağarası və dağətəyi çökəkliklərin təzyiqli sulu lay sistemlərində intișar tapmış, temperaturu  $100^{\circ}\text{C}$ -yə qədər olan sulardan ayrı -ayrı ölkələr üzrə istifadənin həcmələri cədvəl 1-də verilir.

və orta potensiallı, təzyiqli sulu lay sistemlərində intișar tapmış yeraltı sulardan kommunal təsərrüfatı və kənd təsərrüfatında geniş istifadə olunur.

Macarıstanda ölkə ərazisinin yarısını əhatə edən Pannon hövzəsinin qalın, çoxsaylı, Pliosen yaşılı sulu kompleksində intișar tapmış termal sular temperaturu  $30\text{--}130^{\circ}\text{C}$ , ümumi minerallaşması  $1\text{--}5 \text{ q/l}$ , əsasən hidrokarbonatlı-natriumlu kimyəvi tərkibə malik olmaqla ehtiyatları  $80 \text{ mln. m}^3/\text{il}$  (texminan  $220 \text{ m}^3/\text{gün}$ ) təşkil edir. Bu sularдан istixanaların qızdırılmasında, balneologiyada, kommunal-məişət və içməli su təchizatında, neftçixarmanın ikinci əsulundan, rekreasiya məqsədləri (əsasən üzgülük hovuzları) üçün istifadə olunur. Ölkədə termal sular əsasında fəaliyyət göstərən, içtimai və yaşayış binalarının qızdırılması üçün səkkiz istilik təchizatı sistemi var. Budapeşt şəhərində 7 min mənzil termal sularla qızdırılır. İstilik su təchizatı şəbəkəsi isə daha geniş inkişaf etmişdir.

Özəl yanacaq-energetika ehtiyatları ilə zəif təmin olunması səbəbindən milli iqtisadiyyatı neft idxləndən əhəmiyyətli dərəcədə asılı olan Fran-

çazılırların yayılmasına və onların öyrənilməsinə hələ 1960-ci illərdən başlanılmışına baxmayaraq, müxtəlif sahələrdə heç bir ekoloji normaya riayət etmədən termal suların israfçılaşla istismarına əsaslanan bəzi istixana, hamam, hovuz, iaşə obyektləri istisna olmaqla, hidrogeotermik resursların sənaye miqyaslı istismarı problemi bu günə kimi öz həllini tapmamışdır.

1964-cü ildən başlayaraq termal sulara aparılmış geoloji axtarış və kəşfiyyat işləri son illərə qədər davam etdirilmiş, nəticədə Azərbaycan ərazisinin hidrogeotermik xarakteristikası verilmiş, termal suların yayılması, hidrokimyəvi və temperatur rejimlərinə görə rayonlaşdırılmışdır. Aparılmış, ayri-ayri rayonlar və müxtəlif yaşılı sulu komplekslər üzrə onların ehtiyatları hesablanmışdır.

Azərbaycan termal suların axtarışı və kəşfiyyatı nəticəsində yüksək nəticələr əldə edilməsinə, hesablamlara görə termal suların istilik potensialının bir neçə yüz min ton daş kömürün yanmasından alınan istiliyi bərabər olmasına, bu resurslardan istifadə etməklə minlərlə hektar yaşıl məsə örtüyünün qırılmaqdan xilas edilməsi mümkününlüyünə baxmayaraq, onların (termal suların) kompleks istifadə məsələləri həll olunmamış qalır. Əksinə kəşf edilmiş termal sular bu gün ölkəyə xeyirdən daha çox ziyan götərir, özbaşına axan yüksək temperaturlu və yüksək mineral düz tərkibli sular ətrafa axaraq bataqlaşmaya, soranlaşmaya, bitki və meşə örtüyünün məhvini, açıq və yeraltı içməli su hövzələrinin sıradan çıxmamasına səbəb olur. Bu səbəbdən Respublika ərazisində yayılmış bütün su mənbələrinin uçotlaşdırılması, onların özbaşına axımının qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsi, onların üzərində nizamlı nəzarətin təşkili və həmin ehtiyatlardan iqtisadiyyatın müxtəlif sahələrində istifadənin mümkünlüyü barədə program səciyyəli təkliflərin hazırlanması günün həlli vacib problemlərindəndir.

Öyrənilmə və iqtisadiyyatın müxtəlif sahələrində istifadəyə yararlıq dərəcəsindən, həm də geostruktur, hidrogeotermik və geotermik şəraitindən asılı olaraq Azərbaycan Respublikası ərazisində aşağıdakı hidrogeotermik rayonlar ayrılır: Böyük Qafqaz, Abşeron yarımadası, Xaçmaz-Xudat, Kür çökəkliyi, Kiçik Qafqaz, Lənkəran-Astara, Cəlilabad, Şamaxı-Qobustan, Acınohur, Kür-Qabırıçarı çayalararası, Naxçıvan.

Termal suların öyrənilməsi üçün axtarış və kəşfiyyat işləri Xaçmaz-Xudat hidrogeotermik rayonu ərazisində də aparılmış, bu bölgədə intișar tapmış yeraltı termal suların hidrodinamik, hidrotermik, hidrokimyəvi xüsusiyyətləri daha dəqiq

öyrənilmiş, sulardan istifadənin istiqamətləri, texniki-iqtisadi göstəriciləri müəyyən edilmişdir. İşlərin aparıldığı hidrogeotermik rayonun coğrafi-iqtisadi, stratiqrafik, tektonik və hidrogeoloji xarakteristikası ayrılıqda təsvir olunur [2, 3].

Rayon regional hidrogeoloji baxımdan Samur-Şabran dağətəyi düzənləyinin şimal-sərq hissəsini əhatə edir. Mezokaynozoy çöküntülərinin toplanma şəraiti bir-birindən sukeçirməyən gillli laylarla ayrılmış çoxsaylı sulu komplekslərin əmələ gəlməsinə imkan vermişdir ki, bu da kimyəvi tərkiblərin diferensiasiyasında və sulu horizontların yüksəktaşıyıcılığında özünü göstərir [4].

Rayonun sulu komplekslərinin əsas xüsusiyyətlərindən biri layların yüksək hərarətə, təzyiq, sululuga və sukeçiriciliyə malik olmasıdır. Yüksək lay təzyiqlərinin olması quyuların zaman etibarı ilə uzun müddət ərzində fontan üsulu ilə yüksək və sabit debitlə işləməsinə zəmin yaradır [5].

Əsas sulu komplekslər Orta Yura, Tabaşır, Məhsuldar Qat, Ağcıl, Abşeron və Üst Dördüncü Dövr çöküntülərindən ibarətdir. Orta Yura və Tabaşır yaşılı sulu komplekslər əsasən çat-damar və məsəmə sularının, Məhsuldar Qat, Abşeron mərtəbəsi və Üst Dördüncü Dövr yaşılı sulu komplekslər isə lay-məsəmə sularının yayılması ilə səciyyələrdir.

Orta Yura sulu kompleksinin yeraltı suları əsasən Xudat sahəsində  $2877\text{--}2603 \text{ m}$  dərinlikdə  $112 \text{ №-li}$  quyuda aşkar edilmişdir. Suyun debiti  $2160 \text{ m}^3/\text{gün}$ , quyuğunda temperaturu  $85^{\circ}\text{C}$ , minerallaşma dərəcəsi  $100.5 \text{ q/l}$ , tərkibcə xlorlu-natriumlu tiplidir. Statik səviyyə yer səthindən  $410 \text{ m}$  yüksəklikdədir [6].

Tabaşır sulu kompleksi Xudat sahəsinin  $116 \text{ №-li}$  quyusunda  $2542\text{--}2228 \text{ m}$  dərinlikdə aşkar edilmişdir. Alt Tabaşır sulu kompleksinin yeraltı suları tərkibcə xlorlu-natriumlu tipli oub, minerallaşma dərəcəsi  $88.6 \text{ q/l}$  debiti  $316 \text{ m}^3/\text{gün}$ , quyuğunda temperaturu  $65^{\circ}\text{C}$ -dir. Statik səviyyə yer səthindən  $414 \text{ m}$  yüksəklikdə qərарlaşmışdır.

Üst Tabaşır sulu kompleksi dəha məhsuldardır. Bu kompleksin yeraltı suları Xudat sahəsinin  $116 \text{ №-li}$  quyusunda  $2337\text{--}2228 \text{ m}$  dərinlikdə aşkar edilmiş, kimyəvi tərkibcə xlorlu-natriumlu tiplidir. Suyun debiti  $6000 \text{ m}^3/\text{gün}$ , quyuğunda temperaturu  $85^{\circ}\text{C}$ , minerallaşma dərəcəsi  $66.7 \text{ q/l-dir}$  [7]. Suyun statik səviyyəsi yer səthindən  $428.5 \text{ m}$  yüksəklikdə qərarlaşmışdır.

Məhsuldar Qat çöküntülərinin sulu kompleksi alt və üst sulu komplekslərə bölünür.

Alt Məhsuldar Qat sulu kompleksinin yeraltı

Bir çox ölkələrin kənd təsərrüfatında termal sular istixanaların, oranjereyaların qızdırılması məqsədi ilə istifadə edilir. Termal sulardan istixa-nalarda istifadə olunan ölkələrin adları və istixanaların sahələri aşağıda verilir:

Ölkə	İstixanaların sahəsi, ha
Macarıstan	1900
Rusiya	700
İslandiya	145
Yaponiya	65
Rumuniya	30
İtalya	27
ABŞ	2.5

Macarıstan, Fransa kimi bir sıra ölkələrdə aşağı

sada geotermal istilik energetikası daha sürətli inkişaf edir. İstilik məqsədləri üçün əsasən Elzas rayonu ərazisindəki Paris və Luzitan artezian hövzələrinin temperaturu  $27\text{--}98^{\circ}\text{C}$  olan yüksək minerallaşmış ( $20 \text{ q/l-ə}$  qədər) sulardan istifadə edilir. Ölkədə 20 min mənzili istiliklə təchiz edən 6 istilik sistemi fəaliyyət göstərir. Parisdə həmçinin radio və televiziyanın binaları termal sularla qızdırılır. Son illərdə göstərilən hövzələrin daha dərində yatan Luzitan və Trias yaşılı sulu komplekslərinin temperaturu  $100^{\circ}\text{C}$ -yə çatan, lakin daha yüksək minerallaşma dərəcəsinə və qaz doymuluğuna malik sular hesabına qızdırılan və isti su ilə təchiz edilən kommunal-məişət obyektlərinin sayı 850 min şərti mənzilə çatdırılmışdır [1].

Azərbaycanda termal su yataqlarının geniş

suları xlorlu-natriumlu tipli tərkibə malik olub, minerallaşma dərəcəsi (2–12 q/l arasında) debiti 300–6200 m<sup>3</sup>/gün, quyuğunda temperaturu 40–60 °C olan sular yayılmışdır. Kimyəvi tərkibə xlorlu-natriumlu, xlorlu-sulfatlı natriumlu tipə aid edilən Üst Məhsuldar Qat suyu kompleksinin suları Xudat, Xaçmaz, Yalama sahələrində daha geniş və daqiq öyrənilmişdir. Suların statik səviyyəsi yer səthindən 248–350 m yüksəklikdə yerləşir [8, 9].

Ağcagıl və Abşeron yaşılı sulu komplekslərdə minerallaşma dərəcəsi əsasən 2–4 q/l, debit 80–200 m<sup>3</sup>/gün, quyuğunda temperaturu 30–39 °C olan, kimyəvi tərkibə xlorlu-sulfatlı natriumlu və xlorlu-hidrokarbonatlı natriumlu tipli sular intişar tapmışdır. Suların qərarlaşmış statik səviyyəsi yer səthindən 258–290 m yüksəklikdədir.

Dördüncü Dövrün Bakı-Xavalın çöküntülərinin sulu kompleksinin yeraltı suları az minerallaşmış və şirin (icməli), təzkiqli, kəsilin yuxarı hissəsinə doğru bəzən təzyiqsiz hidrokarbonatlı-kalsiumlu, bəzən isə hidrokarbonatlı-sulfatlı-kalsiumlu-natriumlu, böyük debiti malik sulardan ibarətdir. Bu sular Bakı, Sumqayıt və Abşeron əsasən rayonunun su təchizatı mənbələrindən biri kimi istifadə olunaraq, böyük əhəmiyyət kəsb edir.

Quyu 115 (N<sub>1</sub><sup>bak</sup>) – Xəzər dənizi sahilindən 2 km aralı, Xaçmaz şəhərindən 12 m şərqdə, Niya-zoba qəsəbəsinin qərbi kənarında, Xaçmaz-Niya-zoba yoluñdan 300 m solda yerləşir.

Quyu sonuncu sınaq horizontu Ağcagıl çöküntülərinin sulu kompleksidir. Quyuğuzi sement tixaclarla hermetik bağlıdır.

Quyu 129 (N<sub>1</sub><sup>b</sup>) – Xaçmaz-Xudat şosse yoluñdan sağ tərəfdə, 250 m məsafədə Xaçmaz şəhərinin şimal kənarında yerləşir. Quyu suyundan istifadə edən iki hamam, hovuz və çayxana fəaliyyət göstərir. Su quyuğunda quraşdırılmış dördəğizli kecid vəsaitəsilə iki yərə paylanır [10].

Quyunun müxtəlif nöqtələrdə ölçülülmüş debitlərinin cəmi təqribən 700 m<sup>3</sup>/gün, suyun temperaturu isə 52 °C-dir (quyuğundan 100 m aralıda).

Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür. Quyuğunda su sərfini nizamlayan qurğunun quraşdırılması və istifadə olunmuş suyun utillaşdırılmə məsələsinin həlli vacibidir.

Quyu 130 (N<sub>1</sub><sup>b</sup>) – Xaçmaz-Niyazoba yoluñdan 1.0 km solda, Xaçmaz şəhərinin cənub-şərq kənarında yerləşir. Quyu dördəğizli kecid və iki ədəd siyirtmədən ibarət fontan avadanlığı ilə təchiz edilmişdir. Texniki təftiş zamanı quyunun istismar kəmərinin yerüstü hissəsinin və armaturun dəstindəki siyirtmələrin tam çürüyərək səradan çıxmazı müəyyən edilmişdir. Quyudan axan su yaxınlığıda

gölməçə əmələ gətirmiş, oradan da ətrafa dağılaraq yaxınlıqdakı əkin sahəsinə yayılmışdır. Sudan istifadə üçün bir zaman xüsusi icazə verilməsinə baxmayaraq, quyu tamamilə istifadəsiz qaldığı və eyni zamanda ətraf mühitə çox ciddi ziyan verdiyi üçün təmir-tacridetmə işləri aparılmışdır. İstismar kəmərinin arxasına sement tumba qoyulmuş, səradan çıxmış siyirtmələr yenisi ilə əvəz edilmişdir. Quyunda tədqiqat işləri aparmaq məqsədi ilə siyirtmənin biri tam asıq vəziyyətdə saxlanılmış, debit və temperatur üzərində müşahidələr aparılmış, debiti 617 m<sup>3</sup>/gün, suyun temperaturu isə 54 °C olmuşdur.

Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür. Tədqiqatlar bitəndən sonra quyuğuna sement tixac qoyulmuş, quyu hermetik bağlanmışdır.

5 №-li quyu (Q<sub>1</sub>ab) – Nabran-Yalama yolunun solunda, Xəzər dənizi sahilindən 400 m qərbdə, meşə sahəsində yerləşir. Quyuğuzi sement tixac ilə hermetik bağlıdır. Üstündə fontan avadanlığı yoxdur [11].

6 №-li quyu (Q<sub>1</sub>ab) – Yalama-Nabran yolunun solunda, Xəzər dənizi sahilindən 400 m qərbdə, 5 №-li quyudan 60 m aralıda yerləşir. Quyuğuzi sement tixac ilə hermetik bağlıdır. Üstündə fontan avadanlığı yoxdur.

7 №-li quyu (Q<sub>1</sub>ab) – Xudat-Nabran şosse yoluñdan solunda, Xəzər dənizi sahilindən 350 m qərbdə, Seyidli kəndindən 3 km şimalda, əkin sahəsində yerləşir. Quyuğuzi sement tixac ilə bağlıdır, üstündə fontan avadanlığı yoxdur.

9 №-li quyu (Q<sub>1</sub>ab) – Xudat-Nabran yolunun solunda, Xəzər dənizi sahilindən 300 m qərbdə, Seyidli kəndindən 3 km şimalda, əkin sahəsində yerləşir. Quyuğuzi sement tixac ilə hermetik bağlıdır və üstündə fontan avadanlığı yoxdur.

12 №-li quyu (N<sub>1</sub><sup>b</sup>) – Xudat-Nabran yolunun 14-cü km-də, yoluñ sağ tərəfində Xəzər dənizi sahilindən 100 m qərbdə, Müqətədir qəsəbəsi ərazisində yerləşir. Quyunun termal suları əsasında burada müasir tipli "İstisu" sağlamlıq-istirahət kompleksi fəaliyyət göstərir.

Müxtəlif nöqtələrdə ölçmələr aparmaqla müəyyən edildi ki, quyunun debitlərini cəmi təqribən 300 m<sup>3</sup>/gün, quyuğundan 50 m aralıdakı temperaturu isə 48 °C təşkil edir. Suyun tərkibində qumun miqdəri 10–12 %-ə çatır. Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür.

14 №-li quyu (N<sub>1</sub><sup>b</sup>) – Yalama-Nabran şosse yoluñdan sağında, yoldan 1 km aralıda meşə talaşında yerləşir. Quyuğunda sement tixaci qoyulmuşdur.

17 №-li quyu (K) – Nabran sahəsi 5 və 6 №-li quyulardan 4.5 km qərbdə, Yalama-Nabran şosse yoluñ sahəsində, meşə talaşında yerləşir. Quyuğuzi sement tixaci qoyulmuşdur.

110 №-li quyu (N<sub>1</sub><sup>b</sup>) – Yalama qəsəbəsindən 2 km şimal-qərbdə, əkin sahələrinin ortasında yerləşir. Quyunun üstündə qazma qülləsi var. Quyuğunda üçağızlı kecid və siyirtmədən ibarət fontan avadanlığı quraşdırılmışdır. Siyirtmə sökülüb aparılmış, üçağızlı kecidin borusu ilə boğazdan yayaqlısu sərbəst olaraq əkin sahələrinə axır. Üçağızlı kecid yenisi ilə əvəz edildikdən sonra qu-

yuda hidrogeoloji tədqiqat işləri aparılıraq, suyun debiti və temperaturu üzərində ölçmələr həyata keçirilmişdir. Quyunun debiti 288 m<sup>3</sup>/gün, suyun quyuğunda temperatur isə 36 °C-dir. Tam kimyəvi analiz üçün su nümunəsi götürülmüşdür. Sonra isə avadanlığın üstüna yüksək təzyiqli siyirtmə quraşdırılmış və hermetik bağlanmışdır [12].

111 №-li quyu (N<sub>1</sub><sup>b</sup>) – Yalama-Nabran yoluñ sol tərəfində, yoldan 600 m aralı, Yalama qəsəbəsindən 2 km şərqdə, Səlimoba kəndi ərazisində yerləşir. Ağzı sement tixaci ilə hermetik bağlıdır.

Səhə	Quyuñun nöqtəsi və qədimiyyəti	Quyuñun qidalanma məqsədi və qidalanma III dərəcəsi	Quyuñun faktiki dərəcəsi və qidalanma II horizont	Hidrogeoloji sənət və korrosion aktiviteti, m	Quyuñun sahəsi və debeti m/sek		Təsdiqat horizontu	Quyuñun sahəsi və qidalanma I dərəcəsi	Quyuñun sahəsi və qidalanma II dərəcəsi	Suyun sahəsi və qidalanma III dərəcəsi	Suyun sənət aktiviteti, m	
					Dinamik sənət aktivitəsi, H <sub>d</sub>	Suyun sənət aktiviteti dərəcəsi H <sub>s</sub>						
Xudat	112	Təməl suharan axarları və kasfiyyat 1984	J <sub>2</sub>	3000	377mn-478m 273mn-1315m 1083mn-1173-3046m	2877-2603	J <sub>1</sub>	2160	82	3,4	410,8	100,5
-dər.	113	1985	1950	N <sub>1</sub> <sup>b</sup>	377mn-181m 273mn-645m 1686mn-573-1950m	1895-1994	N <sub>1</sub> b	810	38	1,32	308,5	8,3
-dər.	116	1987	1689	N <sub>1</sub> <sup>b</sup>	3125	1690-2530	N <sub>1</sub> b	405	46	1,16	286,1	7,8
-dər.	123	1993	1700	N <sub>1</sub> <sup>b</sup>	1683-1700m 1686mn-3030m	2723-2590 2542-2348	N <sub>1</sub> b	29,7	33	-	-	-
-dər.	127	1991	1805	N <sub>1</sub> <sup>b</sup>	1688-1700m 1683mn-1489m	1670-1426	N <sub>1</sub> b	520	50	0,12	274	3,4
-dər.	128	1992	1809	N <sub>1</sub> <sup>b</sup>	1726-1730m 1723mn-1711m 1688-1700m 1683mn-1700m	1550-1182	N <sub>1</sub> b	130	50	0,05	269	11,4
-dər.	126	1993	1700	N <sub>1</sub> <sup>b</sup>	1683-1700m 1688mn-1700m	1360-1-140	N <sub>1</sub> b	2009	54	1,24	251,4	8,3
-dər.	127	1991	1805	N <sub>1</sub> <sup>b</sup>	273mn-132m 1688mn-180m	1682-1610	N <sub>1</sub> b	162,6	38	0,17	314	26,8
-dər.	128	1992	1809	N <sub>1</sub> <sup>b</sup>	273mn-132m 1688-1700m 1683mn-1700m	1570-1-167	N <sub>1</sub> b	62,0	60	5,2	299	5,6
Xaçmaz	115	1986	2300	N <sub>1</sub> <sup>b</sup>	327mn-210m 273mn-55m 1688mn-146mn-249mn	1615-1557	N <sub>1</sub> b	123,1	36	4	281,2	10,7
-dər.	10	1987	1785	N <sub>1</sub> <sup>b</sup>	1683-1700m 1688mn-1700m	151-2-1406	N <sub>1</sub> b	112,8	42	-	44,5	-
-dər.	6	1986	1663	N <sub>1</sub> <sup>b</sup>	1663-1666m 1688mn-1666m	1495-1640	N <sub>1</sub> b	178,4	35	-142	0,0	9,9
-dər.	12	1988	1825	N <sub>1</sub> <sup>b</sup>	377mn-210m 273mn-55m 1688mn-146mn-249mn	1403-1-140	N <sub>1</sub> b	112,5	38	0,18	150,6	4,2
-dər.	110	1987	3005	J <sub>2</sub>	1688mn-1666m 1688mn-1666m-2970	1124-1313	N <sub>1</sub> b	96,0	60	0,84	38,3	8,4
					880-720	Qab	172,8	34	0,08	135,5	4,8	
					1570-1-1406	N <sub>1</sub> b	154,2	32	-	-	-	
					1203-0-996	N <sub>1</sub> b	134,3	34	-	-	-	
					962-862	Qab	144	32	0,14	144,6	A3,5	
					1915-1-1418	N <sub>1</sub> b	117,7	39	0,12	294,1	21,4	
					1614-1-1342	N <sub>1</sub> b	549,0	50	0,45	358	6,2	
					377mn-204m 1688mn-1925m	1141-146mn-2970	1192-972	N <sub>1</sub> b	332	36	0,50	100
										C <sub>1</sub> Na	-	